



ƏMANƏTLƏRİN
SİĞORTALANMASI
FONDU

Əmanətlərinizi qoruyuruq!

✓ Ölkəmizdə fəaliyyətdə olan bütün banklar
Əmanətlərin Sığortalanması Fondunun
(Fond) iştirakçısıdır.

*Bu buklet yalnız **məlumat** xarakteri daşıyır və rəsmi sənəd hesab edilmir.
Ətraflı məlumat üçün 941 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.*

Sığortalanmış əmanət

Qorunan əmanətçinin qorunan əmanətinin
Fond tərəfindən kompensasiya ödənilən
hissəsidir.

**QEYD! Azərbaycanda rezident və qeyri-rezident fiziki
şəxslərin əmanətləri eyni şərtlər daxilində
sığortalanır.**



İştirakçı bankların siyahısı və əmanətlərin
sığortalanması haqqında daha çox məlumat əldə
etmək üçün QR kodu oxudun.



Əmanətçi fiziki şəxslərin nəzərinə!

Əmanətlərinizin sığortalanmasından əmin olun.

İştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond
tərəfindən Qanunla müəyyən edilmiş qaydada müraciət
etmiş qorunan əmanətçilərə aşağıdakı məbləğlərdə
kompensasiya ödənilir:

✓ Sığortalanmış əmanətlər üzrə -
əmanətin 100 faizi həcmində,
lakin

100.000 ₼ -dan çox
olmamaqla

✓ Fiziki şəxslərin sahibkarlıq
fəaliyyəti ilə əlaqədar açdığı bank
hesablarındakı pul vəsaitləri üzrə

20.000 ₼ -dan çox
olmamaqla

✓ Notariusların depozit hesablarında olan fiziki şəxslərə
məxsus pul vəsaitləri üzrə - həmin pul vəsaitlərinin 100
faizi həcmində.

Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin
yuxarı həddi və kompensasiya ödənişləri
haqqında ətraflı məlumat əldə etmək üçün
QR kodu oxudun





Sığorta hadisəsi



- ✓ Bankın məcburi ləğv edilməsi
- ✓ Bankın müflis elan olunması
- ✓ Əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi
- ✓ Bankın əmanətçilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsinin Mərkəzi Bank tərəfindən təsdiqi

**Fond sığorta hadisəsinin baş verməsi barədə
Mərkəzi Bankdan bildiriş aldıqdan sonra**

7 təqvim günü ərzində

**mediada kompensasiya ödənilməsi yeri və
vaxtı barədə elan verir və bildiriş dərc etdirir.**



Kompensasiya ödənişi

Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Bu şərtlə ki, kompensasiya məbləği qorunan əmanətçilərə ödəniləcək məbləğlərdən artıq olmasın.



Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən gec 30 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda kompensasiyaların ödəniş müddəti Fondun Həməyəçilik Şurasının qərarı ilə Fond tərəfindən 30 təqvim gününədək uzadıla bilər.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.



Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

**100.000 ₼ + 100.000\$ + 100.000€
+ 120.000 cari hesab = 100.000 ₼**

M=M \$ = \$ € = €



Yazılı ərizə ilə müraciət zamanı ərizəyə əlavə olunmalıdır:



Şəxsiyyəti təsdiq edən sənəd



Əmanət kitabçası və ya əmanətin olduğunu
təsdiq edən digər sənədlər və onların surəti



Əmanət (bank hesabı) müqaviləsi



Əmanətçinin nümayəndəsi müraciət etdikdə,
notarial qaydada təsdiq olunmuş etibarnamə və
şəxsiyyəti təsdiq edən sənəd

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarının və notariusun depozit hesabına mədaxil olunmuş fiziki şəxslərə məxsus vəsaitlərin kompensasiya edilməsi məqsədilə tələb olunan sənədlərlə bağlı ətraflı məlumat üçün QR kodu oxudun.



BİZİMLƏ ƏLAQƏ

Hüquqi ünvan

 Bakı şəh., Bülbül pr. 40

Faktiki ünvan

 Bakı şəh., Babək pr. 16

Elektron poçt

 info@adif.gov.az

Vebsayt

 www.adif.gov.az

Sosial media hesabları

    adif.az

Whatsapp

 +994552055764

*Bu buklet yalnız **məlumat** xarakteri daşıyır və rəsmi sənəd hesab edilmir.
Ətraflı məlumat üçün 941 nömrəsi ilə əlaqə saxlayın.*



Vətəndaş qəbulu üçün
QR kodu oxudun

